



(Hekayə)

*Zülmzüməsi obamin nazlı gəlinin – Kürün qızıl tənasina çevrilən salxm söyüdləri titrədir, günəşlə ay arasında bardaş quran toranlığı laylə çalır, sulardan boyلانan ülvə arzulara dəm tuturdu. Yanıqlı, təmkinli, aramla oxuyurdu. Bütün susan qaratoyuqların acığına bu oğrun vədəni nəgmələndirirdi. Sözə avazı ilə yaraşıqlı libas geyindirsə də, bu avazla mizrabı tələ möhkəm vurmaq olmazdı, od tutub yanardı qovaqlar.*

**Qəmələ nəşələnmək olardı bu sədədə!**

Gözlərini qırpmış, əllərini dizləri ilə tənləşdirmişdi. Bilirdim, qırışları dərinləşmişdi. Mən bilirdim, qeyri, tutalmış, qonşu Əsgəri çağırsan unamadı bunu.

Oxuyurdu nənəsi deyən bayatılardan...

\*\*\*

Yer yerindən silkələndi, darvaza şaraq-şaraq şaqqıldı, toyuqcucəcə çəper başına tullanıb qonşu həyatınə keçdi, ağacın etək budalarında sallanan gilaslar əsim-əsim əsdi, yazılı anamın yerindən dik atılmağı ilə həyətə qaçmağı bir oldu, dədəm necə diksindisə, mürkü süne daş bağlandı. Qorxumdan tutun başına dırmaşdım.

Nənəm bu istinin cırhacırında qızmar Günəşlə əlbir olub ocağımaza od əleyirdi.

Elə yana-yana haray çəkirdi! Deyirdin, yayılındakı yarpaqlaryerlə bir olacaq.

– Ana, nolub, nə hay-həsirdi, qonum-qonşunun dincələn vaxtı niye qiy-qışırıqsalmışan? – atam gözlərini ovxalaşa-ovxalaşa pilləkənlərən düşdü.

– Mərdan, evimi murdarlaşdırılar, həyatımı qara xal saldılar, başımaşdaş düşdü, bala. Qardaşın gelib.

Atamın çıçayı çırtladi. Elə həmin vaxt da sevinci gözündə qaldı. Anasının necə illərdi həsrət çəkdidiyi ni yaxşı bilirdi. Bəs nolmuşdu axı?

– Ənvərdən ötrü gecə-gündüz ah-vay edən sən idin də, indi nolub?

– Bir kafir qızını da yanına salıb, bala, sarı pişiyə oxşayır. Dinim-imamın yandı...

O gündən nənəmin əhlət ağa-

cindən da ağır olan boxçası evimizdə qərar tutdu. Zəhər tulugu idi, alqışına alqış çatmadı, aman-aman qarğışından...

Anamı hirsətdirində çalmasını açıb qaçırdım. Dalımcı əlli söz deyirdi. Hərdən yazığım da gəldi.

## Nadir Yalçın

o buz kimi soyuq danışiqcun yaranmamışdı. Kim bilir, bəlkə də, Nina öz məskəninə – əsl taleyinə qovuşmuşdu.

Qəribliyinə siza-siza yaş töksədə, əmimə olan məhəbbətinə əl çəkmirdi. Nina qurbətdə məskən sala bilməyən, köksünün döyüntüleri bədənini silkələyən qaranquşlar kimi idi. Elə hey çirpindirdi...

Bir dəfə əclaflıq eləyib Ninanın

tökədülər. Nəhayətdə Əsəd əmi diləndi:

– Qayınanan quran ehli idi. Sən də pis, yaxşı onun gəlnisən. Gərek məclisində olasan, bir işin qulpundan yapışsan. Lap bunu qoyaq kənarə, nə vaxtacan tay-tuşuna qayniyb-qarışmayacaqsan? Əlini nəyə vursan murdarlanacaq. Gel, biz deyənə qulaq as. Bu boyda kışılər elelib ayağına, bizi yüngülsəqqal ele-

Təkcə o tindəki zeytun ağacları həmən qaldı...

*Günün birində əmimin sessizliyi kəndi başına götürdü. Nina adını dilinə gətirə bilmədiyi ölüm mələyinin ağışuna siğindi. Həyətdə ağappaq parçadan bir yuyat yeri quruldu, ağappaq, köppüş əlli nənələr yumağa gəldilər, gümüş kimi parpanıdayan vedrələ hovuzun yanında siciləmə düzüldü. Ağ-ağ ağı deyən ağıçılar harayladı ötənləri keçənlərig*

*Nina yuyulanda anam da yuyat yerində idi. O, çox adamı yola salmışdı, ilk dəfə idil rəngi ağappaq olmuşdu. Fikirləşirdim, yəqin, Nina-qəribdi, ona görə halbahal olub anamg*

*Gün batmağa talesəndə anam məni evin dalına çağırıdı. Adamlar səngirmışdı, sakitlik idil. Gördüm, nəsə demək istəsə də çəkinir. Əlimi çiyinlərinə dayayıb gözlərimi qırpdı. Yavaşça piçildədi:*

– Bunu Ninanı yuyanda tapdım, – corabını aşağı çəkib xaçı götürdü, ovcuma basdı, – heç kim görməyib məndən başqa, narahat olma.

– Axı bu xaç neçə ildi yoxa çıxmışdı, Nina müsəlman olmuşdu. İndi bu hardan çıxdı?

– Saçının arasından.

– Necə?

– Xaçın nazik ipi saçının dibinə düyünlənmişdi.

Ninag O necə də sədaqəti idil. Ninanın saçı ölüncə nazilmedi, təravətdən düşmədi, həmisi gur, qıvrıq-qıvrıq dalğalandı. Soyuq yerlərdən gəlib qızmar məkana düşən Ninanın sarı saçları öz ölkəsində gur meşə idisə, bizim kəndimizdə səhəraya bənzeyirdi, gün işığından cədar-cədar olan səhraya. O gur saçlar Ninanın sədaqət rəmzi imiş, sən deməg O saçlar nazilsəydi, xaçı harda gizlədəcəkdi? Necə bədənidə daşıyacaqdıg O xaç bu illər erzində həm yox imiş, həm var imiş.

\*\*\*

*Xaçı ovcuma bərk-bərk basıb düşünür, ayaqlarını ardımcı sürüyürdüm. Hara gedəcəkdir? Onun bu pürhan etibarının nişanəsini harda yoxa çıxaraçaqdım. Əmimig Billirdimi yazıq əmim? Düşünür-düm, qəbirstanlığa getməkg Xaçı torpaqlara qərq eləməkg Ya da kəndimizdə ləp çoxdan basdırılan rus qəbirlerinin üstüne qoymaqq Billirdim. Bütün burları düşüne-düşünə gördüm gəlib çatmışam Kürün sahilinə. Bura məni gətirən o zülmzümə idig Əmimig oxuyurdu, yanıqlı, təmkinli, aramla oxuyurdu. Ötənləri yada salıb, Ninanı oxşaya-oxşaya bu oğrun vədəni nəgməsinin bağına basırdı.*

*Qaratoyuqlar bu avaza məst olub ağacların koğuşuna siğınınan ilq havada xumardanırlılar...*

# Nina Nikolayevna

Qara yaylığının ucunu gözünə sixib gecələr astadan ağıldı. Əlhəmniçişdirmişdi, qınamırdıq Anama tapşırımsıdı:

“Nə Ənvəri, nə də yanındakı xərolu üstüme qoymarsız...”

Nənəmin həmin hay-küyündən sonra həytərinə götürüldüm. Əmimi heç görməmişdim, həmisi atam ondan ağız dolusu, fərəhələ danışardı. Əmimdən çox yanında gələn adamı görmək üçün səbirsizləndirdim, axı nənəmi kim belə cin atına mindirmişdi?

– Bizə nə gözəl oğlan gəlib! – əmim Ənvər dedi.

Onu ilk görəndə şüx qaməlli, saçları arxaya dalğalanan, enlikürək bir oğlan idi əmim Ənvərg Sevgisi gözündən yağırdı. Par-parıldayırdı gözləri. Kəlmə belə kəsməsə, yenə bilmək olurdu ki, o başqa cür sevirdi.

– Yaxın gel, Mərdanın baş dərisi. Məktəbə gedirsem?

– Hə, birinci sınıfı.

– Oğulsan... Tanış ol, bu da Nenadır.

NinaNikolayevna!

Əmim Ninanı mənə təqdim edəndə başımı sığallaya-sığallaya onun pərişan gözlərinə zilləndi. Bütün dərd-sərini canına çəkməkçün zilləndirdi, axı o burda – doğma diyarda belə səs-küyle qarşılıqlı deyildi. Əmim qorxurdu, birlən Nina onu qoyub getsə, bütün başına gələcək xoşagelməz işlərdən bezsəg Əmim başqa cür sevirdi, bütün kəndi özüne düşmən edəcək cəsarətlə sevirdig

Nina bu boz kəndimizdə qürub vaxtı körpe ərik budaqlarından zoar ayrılib şərə qarışan narıcı şəfəqlərə bənzəyirdi. Quluncunun üstüncə qırırlan sünbüllə sarısı saçları Nina təbəssümünü ecəzli davamı idi. Şax qamətindən ayrılan sinəsi düzəngahda qabarən aran təpəciklərini xatırladırdı – bu da həmin böyük təbəssümün tamamı.

O bu axarlı-baxarlı çay ömrümə gecələr mavileşən tül kimi sərildi. Nina ilk illər bizim dildə qırıqdanışdı. Amma elə bil dilimizin ahəngi onun nitqinə biçilmişdi,

gözəlliinin dərinliyinə varmışdım. Həyatında gördüyüm ən cazibədar vücudun sahibi idi NinaNikolayevna. Günün birində əmim biçində olanda fəleyin felinə uyub taxta hamamın oyuq yerində Ninanı o ki var süzdüm. Neyləyim? Ağzımın suyu axan vaxtları idi. Amma o tindəki zeytun ağıacı haqqı üreyimdə pis şey yox idi. Necə ki açan çiçək, yumurtasını yenice çarlatmış sapsarı cüce, barəmadan yenice çıxan kəpənek bütün canlılara məhrəm idi, Nina da o taxta hamamın oyuğundan öz ana libasında – təbiətin qızı kimi məni xoşhalandırmışdı.

*Yalnız həmin gün gözümdən yayınmayı bir şey məni fikir təşnəsində boğmuşdu, Ninanın boyunda nəsə parıldayırdı. Həmin işarəni hesab dərsində təzə-təzə öyrənmişdim. Az keçməmişdi, qəbiristanlığın göz işlədikcə uzanan dərinliklərindən, kəl-kosun içindən boyanmışdı həmin işarələr mənəni.*

*Xaçı idi – Ninanın inancı, duası, məməkəti...*

*Kəndimizdə zülm ayaqladı gözel Nina. Nə xaçını boynundan açır, nə sevgisini üreyindən söküb atıbilirdi. Amma yaxşı bələd olmuşdu bu yerlər. İl il qoşılıqlıca tərtəmiz dənişəndən, kəl-kosun içindən boyanmışdı həmin işarələr mənəni.*

*Günün birində Volqadan bir külək əsdi, külək gəlib yetişdi Kürə, Kürdən ocağımızag Nənəm torpağa basıldırlan gün kəndin aşıqqaqları – dirsəkənəndə qolunun altına qoşa zər xaralı döşəkçə atılan, gəzəndə ağır tərəpənən, danışanda asta dillənən, basıpapaqlı kişiləri Sotlanəhməd dayı, Əsəd əmi, Qəşəm kişi əmimin evinə ayaq basdırı, dədəm də böyükərlərində.*

Kişilər göy kimi guruldadılar, yel kimi əsdilər. Nina iç vurub ağılayırdı. Az qalırdım, gedim deyim, ay kişilər, görmürsüz necə gözəldi, nə istəyirsin, amma deyə bilməzdim. Arxayı idim əmim, bilirdim, lazımlı olsa, o deyər, canlarını da alar. Belə sevirdi o, başqa cür...

Kişilər çox danışdılar, çox dil

mə.

Nina yana-yana boynundaki xaçı açdı. O gece Ninaya zülmədən zülmət oldu. Anam ona qüsə verdirdi. Molla Məmmədi çağirdılar.

Molla Məhəmməd kəlməyi-şəhadəti dedikcə Nina təkrarlayırdı. Mollanın gur səsi evi də silkəliyirdi, Nina bədənini dəg

Ninanın boynundakı xaç qeybə çəkildi!

Qız-gelinlər əvvəl-əvvəl qaynıb qarışmasalar da sonralar buzuları əritmişdilər, tez-tez onun başına yüksər, gözəlliynə mattim-mattim tamaşa eləyirdilər. Çünkü o, müsəlman olmuşdu. Müsəlman olandan sonra kəndlə qaynayıb qarışdı gözəl Nina, oğul-uşaşa qaynayıb-qarışa bilməsə dəgAllah payın əsirgəyirdi əmimden, xanimindən.

O rus qızı laylayı iliyinənən başa düşürdü. Övladsızlığının acığına laylay qulaqlarına hopmuşdu, bəlkə. Qonşu gelinlər körpə beişiyini yelleib laylay çalanda, o həzin zülmümə Ninanıbeşiktək yırğalayırdı, xəyaldan xəyalə aparırdı.

Əmim onu qəmini dağıtmadan ötrü əlindən geləni edirdi. Əmimlə əl-ələ verib Kürün sahilində o baş-bu baş gəzir, qoca qovağın altında sevişib qəmərlərini dağıdırırdılar. Allah bilir, neçə bala aruları Kürde boğulub sulara qərq olmuşdu. Əmim qovağın altında Nina üçün mahni oxuyar, əllərinin onun gur saçlarında gedir-geddirə bu yerlərin efsanələrini nəql edirdi.

Beləcə gün günə calanır, möhnət sevincə, şadyanalıq kədərə yoldaşlıq edirdi. İllərin qanadlarından yixılanlar geri dönmədikcə böyüdüyümüzü, yaşlandıımızı hiss edirdi.

Həyətimizdə tut ağacını kəsdi, filmlər rəngləndi, arzular böyüdü, qayğılar çoxaldı. Mən də böyüdüdüm o arzularla birgə, Nina yaşılandı, əmim nuranıleşdi. Nina dəyişdi, qırışdı, balacalaşdı. Amma saçları həminki kimi gur, canlı idi, meşə kimig Əmim isəg Qocalıqca qəribə sükut bürüyürdü onu, bu səssizliyi bəzən ürpəndirirdi adamı.